

“ Qarabağ Seyid Ocaqları”nın r hb ri SEYİD CAMAL  ZİMB YLİ:

Az  rbycan bayrağının Xank  ndind  dalğalanmasına ged  n yol m  n  vi irsimizin m hafiz  sind  n keçir

İrfan jurnalı:   v  l   z n z haqda qısa m lumat ver rdiniz m mk ns  !

Seyid Camal   zimb  yli: İlk n vbədə b t n İrfan hey tinə t ş kk r edir m ki, Az rbaycanda m n vi d y rl rin, m d ni irsimizin qorunması   n  m k s rf edir.  midvaram ki, bu fikir m nim timsalımda onlarla, y zl rl  Az rbaycan d vl t çiliyin  baėlı iman sahibl rinin d  d ş nc sidir.

1971-ci ild  Aėcab did  anadan olmuşam. Az rbaycanda, x susil  d  Qarabağ camaatının (bunu ayrı-se kilik   n demir m) birm nalı olaraq sevdiyi,  ziz tutduėu Seyid Muxtar aėanın oğul n v si, Seyid X lil aėanın qız n v si olmaq taleyim  yazıldı. H m inin r hm tlik Seyid B hram aėanın oėluyam. Anam m rhum Seyid S biq  xanım da Qarabağ camaatının and yeri olan Seyid X lil aėanın qızıdır. Bu da h r zaman m ni m suliyyətli olmaėa vadar edib. Bakı D vl t Universitetinin ş r ş naslıq fak lt sini bitirmiş m. H r zaman Az rbaycanın ictimai-siyasi h yatında f al iştirak etmiş m. M tbuatda k ş  yazılarımla, ekspert r yl ri il  uzun ill r iřl miş m. Mill t v killiyin  namiz d olmuşam. Qarabağ Seyid Ocaqları il  birge qurduğumuz T bliė İslam Xeyriyy  V qfinin r hb ri olmuşam. Son 20 ild  İslamın v qf anlayışını Az rbaycan ictimaiyyətin  tanıtmaėa  alırmışam. 3 il  vv l  q d r s z ged n v qf f aliyyət g st rmişdir. İki oėlum var. B y k oėlum Mirb hram prezident t qa d c s , Yazı lar Birliyinin  n g nc  zvd r. Qardaş T rkiy  c mhuriyy tində, ODT -d  Uluslararası İliřkil r b l m nd  t l b dir. Hazırda 16 Qarabağ Seyid Ocaqlarının m n  verdiyi h quqi  saslarla onların t msil si statusunu h yata keçirir m. R smi olaraq Qarabağ Seyid Ocaqlarının r hb ri v zif sini h yata keçirs m d  bu adı o q d r d  sevmir m. Ona g r   z m  onların t msil si sayıram.  unki orada 60-70 yařında, ř c r si b lli  hli-Beyt m nsuqları var. M n  z m  sad c  onların t msil si olaraq g r r m. Onu da qeyd etm yi  z m  borc bilir m ki, din-d vl t m nasib tl rində h r zaman k rp  rolunu oynamaėa  alırmışam.  lk nin taley kl  anlarında, m s l n, İstanbul Sammiti  r f sində Qarabağın taleyi il  baėlı m rhum prezident Heyd r  liyev d n mind  16 Qarabağ Seyid Ocaqlarının xalqa m raci tinin m ellifi olmuşam. Hansı ki, bu m raci timiz o zaman ist r iqtidar, ist rs  d  m xalif t t r find n birm nalı ř kild  d st kl nmişdir.

İrfan jurnalı: *Son dövrü rdü Azü rbyaycanda süü tli inkişaf müşahidü olunur. Respublikamız hı r sahü dı günü-gündü n irü li doğru addımlayır. Bu inkişaf ü rü fı sindü milli şüurun da gücü nmü sinin şahidi oluruq. Bu mü sü lü ni dı yü rü ndirü rdiniz mümkünsü . Dı fı lü rü müxtü lif ölkü lü rü sü fı rü riniz olub, respublikamızdan uzaqda yaşayan hı mvü fı nü rimizü görüşmüşünüz. Azü rbyaycañılıq vü milli şüur Azü rbyaycanda vü dünyada hansı sü viyyü dı dir?*

Seyid Camal İ zimbü yli: Çox gözəl və həssas məqama toxundunuz. Ümummilli lider mərhum Heydər Əliyevin zamanından müşahidə olunan və onun siyasətini davam etdirən cənab İlham Əliyevin söyləri ilə aparılan uğurlu islahatlar göz qabağındadır. Azərbaycançılıq milli ideologiyasının təbliğ olunmasına gəldikdə isə dəfələrlə mətbu orqanlarda və televiziya vasitəsilə çıxış edərək sözümü demişəm. Hər zaman gətirdiyim bir sitatı sizinlə də paylaşmaq istəyirəm. Orxon-Yeniseyde deyilir: *“Milli kimliyini dı rk etmü yü n millü tü rin oğulları qul, qızları cariyü olmuşlar.”*

Bu dəyərlərə, bu prinsiplərə sahib çıxan xalqın oğul və qızları hər zaman dünya xalqları arasında qabaqcıl mövqə tutmaqdan geri qalmazlar. Bu gün Azərbaycan dövlətinin bu istiqamətdə yaratdığı şərait, milli ideologiyanın və bu kimi məsələlərin təbliğinə verdiyi dəstək yüksək səviyyədədir. Mən bir az əvvəl qeyd etdiyim cümləyə “dini kimliyi bəlli olmayan xalqlar” ibarətini də əlavə edərim. Mən dünyanın müxtəlif ölkələrini gəzmişəm. Dini kimliyindən asılı olmayaraq öz dini ənənəsinə sadıq qalmayan, iman heysiyyəti, ilahi təslimiyyəti olmayan bir xalqın milli kimliyinə və varlığına bağlılığı şübhəlidir. Bu, bir əsasdır. Bunu heç kim dana bilməz.

Azərbaycan dövlətinin, mövcud iqtidarın Azərbaycançılıq ideologiyasının təbliğində göstərdiyi cəhdlərə gəlincə isə deyə bilərəm ki, bu sahədə atılan addımlar kifayət qədər qənaətbəxşdir. Mən belə düşünürəm. Lakin Azərbaycan Diasporasının bütövlükdə fəaliyyəti bir o qədər də ürəkəçən deyil. Mən başqa-başqa ölkələrdə çox oluram. Son iki ayda 3 dəfə Rusiyaya səfərim olub. Ona görə də müəyyən müşahidələri edərim. Diasporaların fəaliyyətində irəliləyişlər var. Bunu danmaq olmaz. Lakin bütövlükdə götürsək, bir az əvvəl də dediyim kimi nöqsanlar çoxdur. Azərbaycanda mətbu orqanların, xalqın və dövlətin mənafeyinə xidmət edən fikir adamlarının düşüncələrinə geniş yer ayrılması müsbət haldır. Milli mənafeyi düşünməyən bir ziyalı, bir dövlət heç vaxt müvəffəq ola bilməz. Bu baxımdan da mövcud Azərbaycan hakimiyyəti və cənab İlham Əliyevin sözügedən sahədə fəaliyyətləri sevindirici haldır. Amma unutmamaq lazımdır ki, bu kimi mövzularda bütün məsuliyyəti dövlətin və dövlət başçısının üzərinə atmaq da doğru deyil. Hər kəs çalışdığı sahədə dövlətçilik və milli şüur ideyalarına xidmət etməlidir. Vətənə, millətə, xalqın birliyinə xidmət etməyi bir könül işi halına gətirmək lazımdır. Bunu unutmamaq lazımdır ki, fərdlərin də üzərinə böyük vəzifə düşür. İrfan jurnalının həyata keçirdiyi bu layihənin özü Azərbaycançılığa, milli şüura, milli özünüdərkə, təfəkkürə böyük töhfədir.

İrfan jurnalı: *Qarşıdan Mı hı rrü mlük ayı gü lir. İslam mı nsublairnı hı r zaman gündü mindü olan ü hli-Beyt faktorı bir daha yaddaşlarda geniş şü kildü gündü mı gü lir. İmam Hüseynin haqq uğrunda mübarizü si, ümmü ti birliyü sü sü mı si hı r il mı hı rrü m ayında ön planda tutulur. Bir az*

da bu haqda danıřaq.   hli-Beytin birliyimiz   tı siri nı dı n ibar   tdir?

Seyid Camal   zimb  yli:

M n ilk n vb d  dem k ist yir m ki, Az rbaycanda Sovetl r d vr nd  dinin qorunub m hafiz  olunmasında İmam H seyin m kt binin  v zsiz rolu olmuřdur. O zaman bu ayda ke iril n ayinl r m vhumatla qarıřıq olsa da, kort bii řekild  h yata ke irils  d , bu f aliyy t xalqımızın q lbində İslam  qid sini yařatmağa xidm t etmiřdir. H r k s bir řeyi d rk edirdi ki, b li,  vv lin v  axırın seyidi H zr t M h mm din g z b b yi olan İmam H seyin bu ayda q tl  yetirilib. Bu g ns  elmin t r qqisi, yaranan v ziyy t İmam H seyinin ř had t f ls f sini  yr nm y  t kan verir. Qısaca olaraq bel  dey  bil rik, Sovetl r d vr nd  bu sah d  savadsızlıq olsa da, İmam H seyini sevm yi  yr ndik, bu g ns  onun h yat f ls f sini, elmini  yr nirik. Bu g n Qarabağ faci mizin h llində İmam H seyinin h yatını  yr nm k bizim  c n z ruri hal alır. Onun h yatının, 14  sr  vv l bař ver n v  İslam d nyası  c n b y k  h miyy t dařıyan hadis l rin planlı v  proqramlı halda  yr nilm si uğrunda 16 il  rzində 37 arařdırma yazısı yazmıřam.

Qeyd edim ki, Az rbaycanda m d ni m n vi irsimizin h qiqi t ess bkeři  lk  bařcısındır. M n bu s z  t rif  c n demir m, m řahid l rimi s yl yir m. Ola bil r ki, hardasa n  is   ng ll r, neqativ hallar m řahid  olunsun. Amma unutmamaq lazımdır ki, iř varsa, problem d  olacaq. 1985-87-ci ill r yadıma d ř r.  mim Seyid B hram ağa İmam H seyinin qiyamını dođuran s b bl r m vzusunda ocaqda  ıxıř etdiyi  c n onu polis  aparmıř v  gec  s h r  q d r orada saxlamıřdırlar. Tapřırmıřdırlar ki, yuxarıdan veril n  mrdir: bir daha İmam H seyinin adını dilin  g tirm y c ks n. Otuzuncu ill rd  c naz  namazı qıldıqları  c n atamın  mil rini q tl edibl r, s rg n  g nd ribl r. O d vrd  c naz  namazı qıldıđı  c n seyid  vladını q tl edirdil r. Bu g ns  Az rbaycanda milli-m n vi irsimizin  yr nilm sin  y ks k s viyy d  ř rait yaradılır. Az rbaycanda M h rr m ayı x susı qeyd olunur. Bu da normal haldır.  nki q tl  yetiril nl r Peyğ mb r  vladları idi. Amma burada  r k ađrısıyla qeyd etm k ist yir m ki,  lk mizd  İmam H seyin m kt bi istismara m ruz qalıb. Bu da ger ekdir. B z n insanlar İmam H seyin m kt bind n biznes sah si kimi istifad  etm y   alıřırlar. Bu g n İmam H seyin ř c r sinin dařıyıcısı, 16 babası b lli olan (iddia deyil) Seyid Camalın Bakıda onlarla “ misi ođlanları” v  bařqa “qohumlar”ı var. “Qardařım ođlanları”m var. Halbuki m nim el   mim ođlanlarım, qohumlarım yoxdur. Birc   mim ođlu var, o da Ađcab did  yařayır. Bir d f   ox h rm tli nazirl rimizd n birinin yanına bir qadın girib m nim anam olduđunu iddia etmiřdi. Halbuki m nim anam 1991-ci ild  v fat edib. Kims  m nim anamın adından v  ya  mumiyy tl  seyid olduđunu iddia edib s d q  yıđırsa, bunun İmam H seyin  n  q d r aidiyyatı var? B z n m  yy n adamlar camaatın bu kimi duyđularını istismar edirl r. Bu g n Az rbaycanda ř c r si,  xlaqı, m nviyyatı il  tanınan beř-altı seyid soyu var. Amma h r k ndd  y zl rl  “seyid”l  qarřılařırıq. T zadlı haldır, vallah.

İmam Hüseyn  qidəsinin, fəlsəfəsinin d zg n aşılanmaması bəzi x rafatın, m  yyən fəsadların,  irk n ortaya  ıxmasına g tirib  ıxarır.  lb tt  ki, İmam H seyin bu m nzərədən razı qalmazdı. H r sah d  olduđu kimi bu m s l d  d  d zg n maarifl nm k lazımdır. D f l rl  cavabdeh s lahiyy tli qurum r hb rl ri il  s hb t ed nd  demiş m ki, din-d vl t m nasib tl rinin m hk ml nm si   n  İslama s z n h qiqi m nasında xidm t ed n elm v  t dris ocaqlarının, m tbu orqanların  n n  a maq lazımdır. Az rbaycanda m vcud olan tolerantlıqdan sui-istifad  etməy   alısan q vv l r var. Bu g n Az rbaycanı istismar etmək m qs di il  burada m krli siyas t y r d n v  dinin adından istifad  ed n bir  ox qruplar m vcuddur. Bunların qarşısını almağın yolu sad c  d vl tin g c strukturlarından ke mir. Ortada ideoloji savař amili d  var. Bunu yaddan  ıxarmamaq lazımdır. M n vi irsimizi aşılayan m rk zl rin f aliyy tin  t kan verm k lazımdır. Neqativ halların qarşısını almağın yolu h qiqi maarifl nm d n,  hli-Beyt v  İmam H seyin m kt bini  yr nm kd n ke ir. M hz bel  olduđu zaman xalqın h mr yliyindən s z ged  bil r. Alın s cd y  d y n, m min olduđunu iddia ed n, lakin bayrağına h rm t etməy n bir adamın imanı naqisdir. Son olaraq dey  bil r m ki, Az rbaycan bayrağının Xank ndində dalğalanmasına ged n yol m n vi irsimizin m hafizəsindən ke ir.